

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYIİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 10 fevral 2018-ci il № 11 (2227) Qiyməti 25 qəpik

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

Hərbi sahədə apardığımız siyasət özünü tam doğrultdu

Fevralın 8-də Heydər
Əliyev Mərkəzində Yeni
Azərbaycan Partiyasının
VI qurultayı keçirilib. Qu-
rultayda Azərbaycanın re-
gionda möhtəşəm nailiy-
yatlılar qazanan, müstəqil
beynalxalq siyaset yürü-
dən, milli maraqlarını qə-
tiviyətlə qoruyan dövlət ki-
mi öz yerini tutduğu qeyd
edilib. Bu tədbirdə aprelin
11-də keçiriləcək prezi-
dent seçkilərində Yeni
Azərbaycan Partiyasının
sədri, Prezident İlham
Əliyevin namizədliyi irəli
sürülüb. Qurultayda geniş
nitq söyləyən ölkə Prezi-
denti İlham Əliyev Azər-
baycanın yürütdüyü daxili
və xarici siyaset istiqamətlərinin qeyd etməklə ya-
naşı, Ermənistan-Azərbay-
can, Dağlıq Qarabağ mü-
naqişəsinin ölkəmiz üçün
prioritet məsələ olduğunu
qeyd edib.

Bizim xarici siyasetimizle bağlı apardığımız xətt özünü tam doğrultdu. Azərbaycan bu gün beynəlxalq birləşmələrdən çox böyük rəğbətə təriq olunmuş kimi tanınır. Bizim dostlarımızın sayı artır, bizi dəstekləyən ölkələrin sayı artır. Tekcə bir misalı göstirmək kifayətdir ki, biz bunu sübut edək, o da 155 ölkənin bizim namizədliyimizi BMT Təhlükəsizlik Şurasına üzv kimi dəstəkləməsidi. Bu, beynəlxalq aləmin mütləq əksəriyyətidir. Bu dəstəyi biz öz siyasetimizlə qazanmışıq. O siyaset ki, beynəlxalq hüquqa və ədaletə əsaslanır. Bu iki vacib prinsip həmişə bizim üçün əsas olub. Biz bu prinsiplərə sadıqik. Bu prinsiplər bütövlükdə beynəlxalq münasibətlərin tənzimlənməsində də üstünlük təşkil etmalıdır.

Müseməni aileninə Azərbaycanın çox böyük dəstəyə mal



xalq arenadaki rolumuzu fəal aparacaqıq. Bizim bütün ölkələrlə qarşılıqlı hörmət və biri-birinin işinə qarışmamaq şərti ilə münasibətlərimiz qurulub. Bu münasibətləri biz möhkəmləndirəcəyik. Qonşu dövlətlərlə əlaqələrimiz daha da yüksək pilləyə qalxacaqdır. Mən buna əminəm. Çünkü hazırda başladığımız və davam etdirdiyimiz iqtisadi və digər layihələr bunu deməyə əsas verir.

lik olan bir ölkədir. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul etmişdir. Baxmayaraq, müsəlman aləmində, əfsuslar olsun ki, birlikdən danışmaq mümkün deyil, ancaq biz öz səylərimizlə bu birliyə aparan yolda çox fəal iş görürük. İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, "İslam Həmrəyliyi İli" elan edilməsi müsəlman aləmində çox yüksək qiymətləndirilib. Bu

gün hesab edirəm ki, müsəlman aləmində Azərbaycan müəyyən dərəcədə barışdırıcı, əlaqələndirici missiyani uğurla icra edir. Biz bundan sonra da çalışıMALIYQ ki, həmrəyliyi möhkəmləndirək, xoşagəlməz təndensiyalar səngisin. Eyni zamanda, Avropa ölkələri ilə bizim yaxın münasibətlərimiz var. Keçən il Avropa İttifaqı ilə yeni saziş üzərində danışqlar başlamışdır. Avropa İttifaqına üzv ölkələr bizim əsas ticarət tərəfdəşlərimizdir, əsas in-

vestorlardır. Ölbətə ki, bizim siyasi, iqtisadi, enerji sahələrində əlaqələrimiz çox yüksək səviyyədədir. Bizim üçün də bu əməkdaşlıq çox önemlidir. Çünkü Azərbaycan müasirliyə gedən yoldadır. Biz inkişaf etməliyik, biz ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dəyanmışıq və bu, bizim üçün əsasdır. Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıdır və ən qabaqcıl texnologiyaları ölkəmizə getirməliyik.

İndi hamı bilir ki, Azərbaycan principial mövqedədir, müstəqil siyaset aparır. O siyaset ki, Azərbaycan xalqının maraqlarını təmin edir, o siyaset ki, bir çox tərəfdaşlar üçün də əlavə imkanlar yaradır. Beynəlxalq təşkilatlar cərcivəsində fəaliyyətimizi uğurla davam etdirəcəyik. Bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ munaqışası ilə bağlı bizim mövqeyimizi dəstəkləyir. BMT, ATƏT, Avropana Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün bu aparıcı təşkilatlar munaqışa ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər. Beləliklə, munaqışının həlli üçün siyasi əsaslar da qoyulub. Hüquqi əsaslar onsuz da var. Bütün dünya Dağılıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanır. Heç bir ölkə bu qondarma qurumu tanımayıb və əminəm ki, heç vaxt tanımayacaq. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir. Çünkü Dağılıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri həm hüquqi, həm siyasi əsasları möhkəmləndirir. Munaqışının həlli ilə bağlı bizim mövqeyimiz üstünlük təşkil edir, xüsusilə indiki şəraitdə. Dünyanın müxtəlif yerlərində, eyni zamanda, Avropada separatizm meyilləri artır. Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyildir. Biz isə təcavüzkar separatizmlə üzləşmişik. Ona görə bütövlükdə munaqışərlərlə bağlı dünyada gedən proseslər, yanaşma bizim mövqeyimizi daha da möhkəmləndirib.

(Ardı 2-ci səhifədə)

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

Hərbi sahədə apardığımız siyaset özünü tam doğrultdu

(Əvvəli 1-ci səhifədə)

Təsadüfi deyil ki, keçən ilin noyabrında Avropanın Şərqi Tərəfdaşlığı Zirvəsində qəbul edilmiş qətnamə Şərqi Tərəfdaşlığına üzv ölkələrin suverenliyini, ərazi bütövlüyüni, müstəqilliyini birmənalı şəkildə dəstekləmişdir. Deyə bilerəm ki, ilk dəfə olaraq, bax, bu formada qətnamə qəbul edilmişdir. Bu, Ermənistan üçün növbəti zərbə, onların növbəti məğlubiyyəti idi və bizim növbəti qələbəmiz idi. Əslində bu, haqq-ədaletin növbəti qələbəsi idi. Ona görə bu müsbət meyillər güclənəcək. Biz, sadəcə olaraq, bundan sonra da öz siyasetimizi aparmalıyıq, aparacaqıq. Ermənistanı daha da sixışdırmağıq, sixışdıracaqıq və öz həqiqətlərimizi dünya birliyine çatdırmağıq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz hellini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayıcaq. Biz, sadəcə olaraq, öz səyərlərimizi da ha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədaləti həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.

Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fealiyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallalarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər teşkil olunur. Biz



növbəti illərdə bu istiqamətdə daha feal olmağıq və dönyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilmelidir. Çünkü İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayitmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalyıq.

O ki qaldı Ermənistana, indi hər kəs görür ki, bu ölkə öz işgalçılıq siyasetinin girovuna, qurbanına çevrilib. Biz onları demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik. Baxmayaraq ki, bu, o qədər de asan məsələ deyildi. Əfsuslar olsun ki, dünayadakı ermənipərəst qüvvələr, erməni lobbisi və erməni pullarına satılmış bəzi siyasetçilər daim çalışıclar ki, Ermənistani da bizim təşəbbüsümüz olduğumuz layihələrin tərkibinə daxil etsinler. Biz həmişə buna çox ciddi etiraz etmişik, təşəbbüsümüzə heyata keçirilən layihələr Ermənistani tamamilə kənardə qoymuşdur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars

layihələri onlardan yan keçmişdir. Bizim siyasetimizə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi də onlardan yan keçəcəkdir. Biz bunu gizlətmirik. Baxmayaraq, bəziləri çalışıclar bizi ittiham etsinlər ki, biz onları təcridde saxlayırıq. Bəli, saxlayırıq və saxlayacaqıq. O vaxta qədər ki, torpaqlarımız işğaldan azad olunsun. Bu siyaset öz nəticələrini verməkdədir. Indi heç kim Ermənistana sərmayə qoymur. Çünkü, birincisi, orada hakimiyəti zəbt etmiş kriminal, korruption, qanicən rejim imkan vermir ki, sərmayə qoysulsun, əvvəller qoysulan və iane şəklində verilən bütün pullar rejim tərəfindən oğurlanmışdır. Digər tərəfdən, bazarın məhdudluğunu və azalan bazar imkan vermir ki, ciddi investor oraya gəlsin və ixrac imkanları da çox məhduddur. Çünkü ixrac üçün yollar olmalıdır, yollar olsa da, yənə də tam investisiya cəlb edilməsi üçün şərait yaratır. Əlbəttə ki, bunu böyük dərəcədə edən məhz biz olmuşuq və bu siyaseti davam etdirəcəyik. Onların özürinin son statistik məlumatlarına görə, keçən il ölkəni 40 min dən çox insan həmişəlik tərk

du yaratmışıq. İndi bütün beynəlxalq reytinqlər də ordumuzun gücünü eks etdirir. Bu güc bizə imkan verir ki, istənilən vəzifəni icra edək. 2016-ci ilin aprel döyüşləri bunu əyani şəkildə düşmənə və bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu nəyə qadirdir. Döyüş meydانında bizim şanlı tarixi qələbəmiz, elbəttə ki, məsələnin ədaləti həlli üçün də yeni imkanlar yaradır və yaradacaqdır. Növbəti illərdə hərbi potensialın gücləndirilməsi üçün, ordu quruculuğu üçün nə lazımdırsa, o da ediləcək. Bizim güclü iqtisadi imkanlarımız var. Gündən-günə artan maliyyə resurslarımız, ilk növbəti, ölkə qarşısında duran əsas vəzifələrin həlline yönələcək və ordu quruculuğu burada, bu məsələdə prioritətdir.

Məcburi köçkünlərin veziyətinin yaxşılaşdırılması və mənzillərlə, evlərlə təmin edilməsi istiqamətində bundan sonra da uğurlu siyaset aparılacaq. Bu günə qədər 270 minə yaxın köçkünlər evlərlə təmin edilib. Bu il 20 minə yaxın, bəlkə də bundan da çox köçkünu biz yeni evlərlə təmin edəcəyik. Bu siyaset davam etdiriləcək. Torpaqlarımız işğaldan azad olunanın sonra biz bu gün erməni vəhşiləri tərəfindən dağdırılmış bütün şəhərləri, kəndləri yenidən quracaqıq. Cocuq Mərcanlı kəndinin timsalında bütün dünya görür ki, biz buna qadirik, bunu qısa müddət ərzində edə bilərik. Bir daha bütün dünya əyani şəkildə görür ki, Azərbaycan xalqı, köçkünlər bir amalla yaşayırlar. Tezliklə öz doğma torpaqlarına qayitmaq arzuları var və hətta köçkünlərin şəraitində doğulmuş, heç vaxt öz torpağını görməmiş usaqlar, gənclər də bu arzu ilə yaşıyırlar. Bu gün onların bir hissəsi arṭıq Cocuq Mərcanlıda, öz dədəbaba torpağında məskunlaşdır. Bu da Azərbaycan xalqının yənilməz ruhunu bir daha bütün dünyaya göstərir.

AZERTAC-in
materialları əsasında

Raket və artilleriya birləşmələri döyüş atışlı taktiki təlimlər keçirib



Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya birləşmələri 152 millimetrlək "DANA" özüveriyyən artilleriya qurğularının istifadəsi ilə döyüş atışlı taktiki təlimlər keçirib

Təlimlərdə praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaş-



dırılmış idarəetmə sistemlərin dən istifadə edilib. Artilleriya birləşməsi qarşıya qoysulan tapşırıqları vaxtında yerinə yetirməklə müəyyən edilmiş hədəfləri dərhal məhv edib.


Təlimlərə cəlb edilən şəxsi heyətin hazırlığı, ustalığı və

bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

Müdafiə Nazirliyi
Mətbuat Xidməti,
fotoğraf
Çavuş
Vüsal HƏMİDOVUNDUR



Müdafiə naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb



Fevralın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövgələdə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Tərəflər hər iki ölkənin orduları nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmcinin hərbi-tekniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilmesinin zəruriliyini xüsusi qeyd ediblər.

Foto
gizir
Elmar ZEYNALOVUNDUR

Rusiyadan gətirilən hərbi texnikanın bir hissəsi silahlanmaya daxil edilib



Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi ordumuzun bölmələrinin silahlanmasına daxil edilib.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, silah və hərbi texnikanın döyüse hazır vəziyyətə getirilməsi məqsədilə keçirilən məşqlərdə hədəflərin dəqiq məhv edilməsinə, eləcə də atışların sıxlığına və sərrastlığına nail olunub.

Foto
Rəhim YUSİFLİNİNDİR

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistən silahlı birləşmələri atəşkəs rejimini pozub

8 fevral 2018-ci il.

Ermənistən silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.

Ermənistən Respublikası Noyemberyan rayonunun Şavarsavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelerimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Aşağı Seyidəhməddi, Qorqan, Kürdələr, Horadiz və Cəbrayıllı rayonunun Nüzgar kəndləri yaxınlığında, həmcinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

9 fevral 2018-ci il.

Ermənistən silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.

Ermənistən Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanebi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Nəmirli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhməddi, Qorqan, Kürdələr, Horadiz, Cəbrayıllı rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmcinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıllı rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Nümunəvi xidmət idmançı əsgər



Ordu sıralarına Bakı şəhərindən çağırılan Kamran Nəzəreliyev ali təhsilli idmançıdır, 6 il idmanın güləş növü ilə məşqül olub. Dəfələrə yüksək nüaliyyətlər elədə edib. "Idmanca hər zaman xüsusi sevgim olub. Idman sağlamlıqdır, iradəni artırır. Idmanla məşqül olmağa başladığım ilk gündən çalışmışam ki,

hər zaman birinci olum, yarışlarda yüksək nüaliyyətlər elədədim. Buna da nail olmuşam". "Hansi yarışlarda nüaliyyətlər elədə etmişən?" sualına cavab olaraq bildirir: "İki dəfə Azərbaycan çempionatının, dəfələrə Bakı çempionatının, Gürcüstan Respublikasında təşkil olunan çempionatın qalibi olmu-

şam. Düzdür, nüaliyyətlərim çoxdur, amma digərlərindən üstün tutduğum Gürcüstandakı qalibiyətimdir. Çünkü orada mən erməni idmançısına qarşılaşdım. Görüşdən evvel gözlerimin önüne Mübarizlərimiz, Çingizlərimiz, Zəhralarımız geldi. Qalib geldim. Düşmənlərimizə bir daha sübut etdim ki, Azərbaycan hər zaman onlardan üstün olub və olacaqdır. Bayraqımızı xarici ölkəde yüksəltməklə, Dövlət himnimi səsləndirməklə qurur hissi duydum".

Təqim komandirinin müavini həmsöhbətim haqqında ağızdolusun danışıdı: "Kamran iştarak etdiyi bütün yarışların qalibi olub. Hər yerde Azərbaycanın şərəfini uca tutub. O, bu sahədə fəaliyyətini, uğurunu davam etdirə bilərdi. Vətən borcunu, hərbi xidməti hər şeydən üstün tutdu. Kamranın komandiri olaraq, fəxr edirəm ki, belə əsgərlərimiz var".

Kamran deyir ki, əsas amali torpaqlarımızı işğaldan azad etməkdir. "Idman buna görə də lazımdır. Hər zaman Ali Baş Komandanın döyüş əmrinə həzirliq", - deyir.

Inanırıq ki, əsgər Kamran Nəzəreliyev nümunəvi xidmətiyle yeni uğurlar qazanacaqdır.

**Leytenant
Orxan HÜSEYNLİ,
"Azərbaycan Ordusu"**

"Ermənistən ordusunun bir hərbi qulluqçusu məhv edilib, iki hərbçisi ağır yaralanıb"

Müdafiə Nazirliyi Ermənistən mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın güya atəşkəs rejiminin pozulması nəticəsində ölümə barədə məlumatı şərh edib.

Nazirliyin mətbuat xidmətindən AZORTAC-a bildirilər ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə düşmən tərəfin növbəti təxribat

cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülen qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistən silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çekilməye məcbur edilib.

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

Səudiyyə Ərəbistanı Krallığı nümayəndə heyətinin ölkəmizə səfəri davam edir



Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, səfer çərçivəsində general-major Əli bin İbrahim Fəvəzəvin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəesini, Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını, "N" hərbi hissəsini və Hərbi Tarixi Muzeyini ziyarət ediblər.



Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata

keçirilməsi və maraq doğuran digər məsələlər müzakirə olunub.

Fotolar
Nurlan MEHDİYEVİNĐİR

Döyüş hazırlığı

Azərbaycan əsgəri qalib gələcək!

Cəbhə xəttində yerləşən hərbi hissələrdən birində reaktiv artilleriya bölməsinin döyüş hazırlığı ilə tanış oldum. Praktiki təlim keçən şəxsi heyətin komanda şəklində bir-birini tamamlaması, komandirlərin göstərişlərinə ciddi əməl etmə məsuliyyətinin təzahürüdür. Əsgərlərin silahla düzgün davranması onların hərbi hazırlığının yüksək səviyyədə olduğunu göstərir. Praktiki cəhətdən özlərini yaxşı tərəfdən göstərən şəxsi heyət silahın taktiki-texniki xüsusiyyətləri haqqında komandirlərinin verdiyi sualları səlis cavablandırır.

Təqim komandiri baş leytenant Samir Nağıyev əslən Kəlbəcərdəndir. 1982-ci ildə Bakıda anadan olub. İşğaldə olan torpaqlarımızın azad olunacağı günü o da səbirsizliklə gözləyir. "Qarabağ müharibəsinə qədər ailəmizle dədə-baba ocağıma ziyarətə tez-tez gedərdik. Müharibənin başlaması, qohumlarımıza doğma yurdlarından didərgin düşməsi düşmənə nifretimi daha da artırıldı. Atamın söhbətləri Vətən sevgimizi daha da yüksəldirdi. Qardaşım da zabitdir. O da, mən də torpaqlarımızın işğaldan azad edilməsində iştirakçı olmaq istəyirik. Dövlətimizin ərazi bütövlüyünü qorumaq əmək mütəddəsə vəzifəmizdir. Bir zabit kimi on xətdə xidmət etməyim məsuliyyətimi daha da artırır. Şəxsi heyətə istər döyüş hazırlığında, istərsə də ictimai-siyasi hazırlıqlarda informasiyaların dolğun çatdırılması vəzifə borcumuzdur.

Hərbi bilikləri yüksək olan əsgər döyüşdə tapşırıqların operativ, dəqiq yerinə yetirilməsində başlıca amildir. Ali Baş Komandanın əmrini gözləyirik", - baş leytenant Samir Nağıyev deyir.

Zabit S.Nağıyev söhbətine davam edərək bildirdi ki, praktiki dərslər öncədən təyin edilmiş ərazidə keçirilir. "Bele dərslerdə şəxsi heyətin təhlükəsizlik qaydalarına riayət et-

əsgər komandirin güzgüsüdür. "Yaxşı komandirin pis əsgəri ola bilməz. Şəxsi heyətin problemləri ilə yaxından məraqlanmaq qarşımızda duran əsas vəzifələrimizdəndir. Əsgər komandirini özünə doğma, yaxın bilməlidir, komandır də ona dayaq və kömək olmalıdır. Təklükde onlara həm komandır kimi, həm də böyük qardaş kimi davranıram. Əsgərlərimin fiziki hazırlığına da

Əger sülh danışçıları baş tutmasa, torpaqlarımızı işğaldan döyüşlə azad edəcəyik. Azərbaycan əsgəri güclüdür. Bunu aprel döyüşləri bir daha təsdiqlədi. İnşallah, işğaldə olan torpaqlarımızı da tezliklə azad edəcəyik. Çox istərdim ki, bu uğurda mənim də payım olsun."

Əsgər Musa Məcidov fəallığı ilə seçilir. Yaxşı həmsöhbətdir: "Bu torpaq bizə baba-



məsi, baş verə biləcək hər hansı bir hadisənin qarşısını alır. Təhlükəsizlik qaydalarını çatdırıldıqdan sonra, atəş mövqeyində hədəfə atılan atəşə qədərki proses nəzəri olaraq izah edilir. Bundan sonra komandır rabitə vasitəsi ilə hədəfin koordinatlarını şəxsi heyətə ötürür, sonra tuşlayıcı və bucaqlıçən hədəfə qədər olan məsafəni hesablayır. Qaldırma və döndərmə mexanizmləri qurulduqdan sonra qurğu döyüş vəziyyətinə getirilir."

Həmsöhbətim əsgər-komandır münasibətləri haqqında da danışarken bildirdi ki,

xüsusi önem verirəm. Birlikdə kütləvi idman tədbirlərində iştirak edirik. Şəxsi heyətin hazırlanıq normativlərini plana əsasən götürürəm ki, hər bir əsgərin fiziki hazırlığı yüksək olmalıdır."

Baş çavuş Qabil Aliyev də fikirlərini bizimlə bölüşür: "Azərbaycan Ordusunun hərbi qulluqçusu kimi əsas vəzifəmiz Vətənimizin ərazi bütövlüyü qorumaqdır. Komandanlığının bize diqqəti, qayğısı hər zaman hiss olunur. Qarabağ Azərbaycanın əzəli, əbədi və ayrılmaz tərkib hissəsidir. Dövlətimiz bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır.

lərimizdən əmanətdir. Uğrunda neçə-neçə oğul canından keçib. Biz də Vətənin bütövlüyü uğrunda canımızdan kecməyə and içmişik. Azərbaycan əsgəri döyüşlərə hazırlıdır. Əsas vəzifəmiz komandirlərimizin bize öyrətdiklərini dərinlən mənimsemək, intizamlı olmaqdır".

Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqların öhdəsinə gəlmək qüdretindədir və istənilən an qalib gələcək!

Leytenant
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu",
foto
çavuş
Namiq PƏNAHOVUNDUR

"Ermənistanda və Azərbaycanda keçiriləcək prezident seçimlərindən sonra intensiv danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub"

Xarici İslər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk Qrupunun həmsədrlerinin Azərbaycana səfəri ilə bağlı KİV-ə açıqlama yayıb.

AZERTAC xəbər verir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlerinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini xatırladan H.Hacıyev deyib: "Səfer çərçivəsində Krakov görüşündə irəli sürünlər fikirlər əsasında ATƏT-in Minsk Qrupunun həmsədrleri ilə Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb.

Razılıq əldə olunub ki, Ermənistanda və Azərbaycanda keçiriləcək prezident seçimlərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin.

İşğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk Qrupunun həmsədrlerinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi işğala əsaslanan mövcud status-kvo qəbul edilməz və qeyridəvamlıdır. Status-kvo dəyişdirilmelidir.

Status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrində teləb olunduğu kimi Ermənistən silahlı qüvvələrinin işgal edilmiş Azərbaycan ərazilərindən tam və qeyd-şərt-siz çıxarılması təmin olunmalıdır".



Mübariz İbrahimov. Haminin ehtiramla yad etdiyi, unutmadığı, unutmayaçağı ad-soyad. Gənclərin hər birinə nümunə olan bir igid - Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov...

Qəhrəmanlığından - şəhidliyindən neçə il keçib. Neçə on iller keçəcək, bu qəhrəmanlıq, bu şəhidlik heç zaman unudulmayacaq...

"N" hərbi hissəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım mərasimi keçirildi. "Dəyirmi masa" iştirakçıları qəhrəmanın ömrü yoldan, hərbi xidmətindən, qəhrəmanlığından - şəhidliyindən söz açılar. Hər kəlmədə ehtiram, hər kəlmədə sevgi.

Polkovnik-leytenant Rüstəm Məmmədov Mübariz İbrahimovun Vətənə sevgisinin hər bir azərbaycanlı gənc üçün örnek olduğunu, şəhidliyindən əvvəl yazdığı məktubun onun hansı amalla yaşıdığını, gənclərə Vətən məhəbbətiyle yaşamağın zəruriliyini xatırlatmasını və s. qeyd edərək "Belə ömürlər yaşarı ömürlərdi, belə ömürlər əbədiyyasər ömürdü", - dedi.



Vüsal Hüseynova isə çıxışında qeyd etdi ki, heç kim ana-dan qəhrəman doğulmur. "Təhsil, dünyagörüş, mühit, şərait fərdi qəhrəman edir. Qəhrəmanlıq Vətəni, torpağı digərlərindən daha çox sevənlər, özü payını Vətən üçün yaşa-

yanlar məqamında digərlərinin edə bilməyəcəyini edir - qəhrəman olur. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov kimi..."

Səyyar kitabxananın müdürü Elnarə Hüseynova çıxışında qeyd etdi ki, son vaxtlar oxu-

cular Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş kitabları oxumağa daha çox maraq göstərilir. "Bu, təbiidir. Hər kəs müharibələri bədii, sənədli ədəbiyyatda da görmək istəyir. Hər müharibənin öz qəhrəmanı olur. Atəşkəs mü-

haribələrin başa çatması deyil. Müharibə torpaqlarımız işğaldan azad ediləndə başa çatacaq. Mübariz atəşkəs dövründə misilsiz qəhrəmanlıq göstərdi. Bu qəhrəmanlığın məhiyyəti Azərbaycan əsgərinin hansı amalla xidmət etdiyinin təzahüründür..."

Bu və ya digər mətbəb həmisə ədəbi-bədii kompazisiyalara daha əhatəli açılır, daha düşündürçü olur. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım gününə həsr olunmuş "Dəyirmi masa" tədbirində əsgərlərin təqdimatında belə bir kompazisiya həm qəhrəmanın özünü, həm də ümumun qəhrəmanlığın tərənnümü təsirindəydi.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş "Müqəddəs zirvə" sənədli filmi şəhidiyin Vətən sevgisinin təzahürü olduğunu, Mübariz kimi əsgərlərin ömrünün davamının məhz bu zirvə ilə bağlılığını təsdiqidir. Sənədli film məhiyyəti etibarı ilə qəhrəmanlığın - şəhidiyin Vətən sevgisi olduğunu bir daha təsdiqlədi. Onu da təsdiqlədi ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov kimi əsgərlər heç zaman unudulmam, unudulmayıacaq....

**Mübariz MUSAYEV,
"Azərbaycan Ordusu"**

Mətin addımlarla gedək irəli!

Ordumuz yeni inkişaf mərhələsindədir. Müasir dövrdə Prezident İlham Əliyevin ordusunun quruculuğu sahəsində müəyyənləşdirdiyi siyaset uğurla həyata keçirilir və ordumuzun güdrəti günü-gündən artır.

Ölkə rəhbərliyinin orduya göstərdiyi diqqət və qayğı nəticəsində şəxsi heyətin möşət şəraiti, əsgərlərin döyüş və fiziki hazırlığı, ordunun müasir texnika ilə təchizatı yüksək səviyyədədir.

"N" hərbi hissəsində şəxsi heyətin möşət şəraiti ilə ya-xından tanış olduq. Hərbi hissədə bütün standartlara cavab

duyu malik olduğunu bildirdi: "Belə bir orduda xidmət etmək böyük şərəfdır. Bu gün Azərbaycan əsgəri olaraq, aprel döyüşlərinə istinad edərək qururla deyə bilirik ki, ordumuz dönyanın aparıcı orduları ilə müqayisə edilə biləcək səviyyədədir. Əsgərlərimiz hər an döyüşə atılacaqları günü gözləyirlər."

Televiziya verilişlərinə baxırıq. Bu şəraitin qarşısında nümunəvi xidmət etmək əsas vəzifemizdir. İnanıram ki, gələcək döyüşlərdə düşmənərimizi məhv edib torpaqlarımızı azad edəcəyik".

Anbarda və mövəşət otağında xüsusi səliqə-sahman diqətimizi cəlb edir. Şahidi oluruq ki, gigiyena qaydalarına ciddi şəkildə eməl olunur. Mövəşət otağında əsgərlərin növbəti həftəyə hazırlığı prosesi zamanı əsgər Rəşid Babayevlə həmsöhbət oldum. Ordu sıralarına Sumqayıt şəhərindən çağırılan əsgər bildirdi ki, mülki həyatda da bərber işleyib və burada da peşəsinə davam etdirir: "Əsgər qardaşlarının, döyüş və silah yoldaşlarının saç düzümlərini səliqəyə salıram. Asudə vaxtlarında bu sahədə çalışmağı nəzərdə tutmuşam. Ancaq bu gün əsas istəyim Qəlebə soraqlı döyüşlərdə iştirak etməkdir. Nə vaxt ehtiyata buraxılsam da, hər an dövlətimizin əsgəriyəm".

Əsgər Vüsal Məmmədov söhbətə müdaxile edərək bildirdi ki, hərbçi geyindiyi formaya hörmətli yanaşmalı, onu səliqəli saxlamalıdır. "Bu forma müqəddəs formadır. Bu formanı Mübarizlərimiz, Fəridlərimiz və Vətən uğrunda şəhid olanlar daşıyıblar".

Sevgi ilə öz formasını ütüleyən əsgərimizə yaxınlaşırıam. Ordu sıralarına Qazax rayonundan çağırılan, manqa komandiri vəzifəsində xidmət edən Sarı Mansurov deyir ki, evimizin yaxınlığında hərbi



verən ideoloji otaq, rahat və yumşaq ikimərtəbəli çarpayıllar, yun adyallar, əl-üz və ayaq dəsmalları, ən yeni idman avadanlıqları var. Əsgər yataqxanasının səliqə-sahmənina nəzarət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Pərviz Yusubov Azərbaycanın yenilməz bir or-



hisə var. "Hər zaman məktəbdən çıxandan sonra ora gedərdim. Mən də əsgər olmaq istəyirdim. Atam mənə əsgər paltarı tikdirmişdi. Evde güzgüyə baxaraq hərbi salam verirdim, sira addımları ilə yeriyirdim. Artıq özümü hərbi kimi hiss edirdim. Bu gün Azərbaycan Ordusunun əsgəriyəm və hərbi sirlərə dərindən yiyələnirəm, üzərimə düşən tapşırıqların öhdəsindən layincə gəlirəm".

- Hərbi xidmət ilk növbədə səliqə-sahmandan və nümunəvi xidmətdən başlayır, - əsgər Kənan Heydəli də söhbətə başlayır. - Ona görə də hərbi hissəmizdə söylədiyim amillərə xüsusi önem verilir. Çünkü biz Azərbaycan Ordusunun əsgəriyik. Bizim ordu yenilməz bir ordudur. Bu ordunun da mü-

qəddəs forması var. Hansı ki, bu formaya hamımız yüksək sevgi, ehtiramla yanaşırıq. Arzu edirəm ki, xidmət etdiyim müddətdə xalqımıza qalibiyət sevincini gətirənlərin sırasında olsun.

Əsgərlərimizin dediklərindən bir daha əmin oldum ki, Azərbaycan Ordusunda xidmət edən əsgərin tek bir məqsədi vardır: Qarabağımızı azad etmək. Buna hər birimiz inanıraq və bilirik ki, Qəlebə gününə az qalıb. Xalqın böyük inamlı, intzarla, səbirsizliklə gözlədiyi Qəlebə sevinci Azərbaycanımızın zəfər tacı olacaq!

**Leytenant
Orxan HÜSEYNLI,
"Azərbaycan Ordusu",
fotolar
Coşqun CƏFƏROVUNDUR**

Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlanmaq üçün kömək)

Suallar:

1. Xocalı faciəsi ərəfəsin-də bölgədə yaranmış içti-mai-siyasi vəziyyət.
 2. 26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancası-na müdafiəsi. Xocalının qis-sasını Azərbaycan əsgəri al-məldür.

*Xocalı faciəsi ərəfəsində
bölgədə yaranmış ictimai-si-
yasi vəziviyət*

Ermənilərin öz "Böyük Ermənistən" dövləti yaratmaq məqsədi daşıyan cəfəng planlarını həyata keçirmək üçün XX əsrin axırında azərbaycanlılara qarşı törətdikləri ən qanlı cinayətlərdən biri, azərbaycanlıların kütləvi soyqırımı - Xocalı faciəsidir.

Vİ soyqırımı - Xocalı faciəsidir. 1989-1990-ci illərdə keçmiş Sovet İttifaqının bir çox respublikalarında milli silahlı qüvvələrin yaradılması tələbi ilə mitinqlər keçirilirdi. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) erməni separatçıları yaranmış vəziyyətdən bacarıqla istifadə edərək, "azərbaycanlılar Qarabağın erməni əhalisine təhlükə yaradırlar" bəhanesi altında DQMV-dən hərbi xidmətə çağırılan erməni gənclərinin SSRİ silahlı qüvvələrinin o zaman velayətdə yerləşən hərbi hissələrində, Stepanakertdəki (indiki Xankəndidə) 366-ci alayda və Martunidəki (indiki Xocavənd) sərhəd dəstəsində xidmət keçmələrinə nail oldular. Beləliklə, Azərbaycan ərazisində (keçmiş DQMV-də) Sovet ordusunun bazasında Azərbaycanın ərazisi bütövlüyünə birbaşa təhlükə yaradan erməni silahlı dəstələrinin yaradılmasının ilkin mərhəlesi təşviq edilir.

başlandı. 1991-ci ilin noyabrında SSRİ rəhbərliyi daxili qoşunları yerləşdikləri respublikaların rəhbərliyinə tabe etmək haqqında qərar qəbul etdi. Ancaq Azərbaycanda yerləşən daxili qoşun hissələrinə rabitə qurğularını sökmək, rabitə avadanlıqlarını, silah və texnikanı respublika-dan çıxarmaq tapşırığı verilmişdi. Buna baxmayaraq, Qarabağın dağılıq hissəsindən 1991-ci ilin dekabrında çıxan daxili qoşun hissələri silahları və texnikanı erməni dəstələrinə qoyub gedirdilər. 1991-ci ildə Qarabağın dağılıq hissəsində azərbaycanlıların yaşadıqları bir çox yaşayış məntəqələri ermənilər tərəfindən işğal olundu. 1991-ci il hadisələri Dağılıq Qarabağ ətrafında geden proseslərin mahiyətini açdı. Azərbaycan Ermənistən tərəfindən gizlədilməyən təcavüz faktı qarşısında qaldı.

1992-ci ilde Azərbaycanda daxili ictimai-siyasi vəziyyət dəha da gərginləşdi. Rusiyapərest siyaset yeridən Azərbaycan prezidenti Ayaz Mütəllibov respublikanın MDB (Müstəqil Dövlətlər Birliyi) çərçivəsində Moskvanın maraqları orbitində qalmasına çalışır və milli ordunun yaradılmasını ləngidirdi. Bunun nəticəsidir ki, 1992-ci ilin əvvəl-lərində Azərbaycan Silahlı Qüvvələri tam silahlanmamış iki təbordan (texminən 300 nəfər), pis silahlanmış və yaxşı təlim keçməmiş, vahid komandanlığı olmayan DIN, MTN, XTMD (Xüsusi Təyinatlı Milis Dəstəsi) bölmələrindən, yerli özünümüdafiaçı qüvvələrinən və müxtəlif partiyaların könüllülərindən təşkil

Mövzu: 26 Fevral - Xocalı faciəsi.

İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən Xocalı faciəsinə dair nəşr olunmuş vəsaitlərdən, dövri mətbuatda çap olunmuş materiallardan, həmin faciənin iş tirakçılarının xatirələrindən istifadə etməli və öz bölməsinin tapşırıqlarını, xüsusiyətlərini, xidmət şəraitini nəzərə alaraq mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.

olunmuş dəstələrdən (ümmüci
sayı cəmi 2000 nəfərə qədər)
ibarət idi. Bu şəraitdə erməni si-
lahlı dəstələrinin səxsi heyəti
sayca azərbaycanlılardan çox
olmása da, daha yaxşı təşkil
olunmuş, silahlanmış və təlim
keçmişdi. Həm də MDB silahlı
qüvvələrinin 366-ci alayı onların
tərəfində idi. 366-ci alayın 129
zabit və gizirinin 49-u milliyət-
cə erməni idi. Alayın 2-ci tabo-
runa isə erməni mayor Seyran
Oganyan komandirlik edirdi.

Artıq 1992-ci ilin fevralında Dağlıq Qarabağda Rusyanın köməyi ilə silahlandırılmış, Azərbaycanın ərazisində işgalçi mühərribe aparmaya qadir erməni ordu bölmələri var idi. Bu dövrdən etibarən ermənilər Dağlıq Qarabağın tərkibində və ondan kənarda azərbaycanlılar yaşayan iri yaşayış məntəqələrinin işğalı planının həyata keçirilməsinə başladılar. Ermenistan quru yol eləqələri olmayan Qarabağ erməniləri ancaq hava yolu ilə kömək ala bilərdilər. Ona görə də ermənilər Qarabağda tələsik yeni vertolyot meydancaları hazırlayırdılar. Gorus-Stepanakert (indi Xankəndi), Gorus-Hadrut reysləri təşkil olunurdu.

Vəziyyətə tam nəzarət etmək, elcə də bütün istiqamətlərdə maneəsiz hərəket etmək və Dağlıq Qarabağda olan yeganə aeropoortu əla keçirmək üçün ermənilər Xankəndi ilə Əsgəran arasında yerləşən, qədim zamanlardan azərbaycanlıların yaşadıqları Xocalı şəhərini əla keçirməli idilər.

26 Fevral - Xocalı faciəsi.
Xocalının qəhrəmancasına
müdafisi. Xocalının qisasını
Azərbaycan əsgəri almalıdır

Xocalı Qarabağ hadisələr başlanmadan əvvəl içindən Ağdam-Şuşa və Əsgəran-Xankəndi yolları keçən bir qəsəbə idi. 1988-ci ilə olan məlumatə görə, qəsəbədə 2135 nəfər adam yaşayırırdı. Dağılıq Qarabağda yeganə təyyarə meydani da burada idi. 1988-ci ilde Ermenistandan qovulmuş azərbaycanlıların və Fərqanədən qaçmağa məcbur olan Ahiska türklərinin bir hissəsi də Xocalıda məskunlaşmışdılar. 1991-ci ilin ortalarında artıq burada 6300 insan yaşayırırdı. Həmin ilin axırında ermənilərin şəhərə hücumlarından sonra əhalinin bir hissəsi Xocalını tərk etdi. Respublika MTN-nin məlumatına və digər sənədlərə əsasən fəciəli fevral hadisələri ərəfəsində şəhərdə 3 minden bir qədər çox adam qalmışdı. 1991-ci ilin oktyabrından Xocalı ile avtomobil nəqliyyatı əlaqəsi kəsildi. 1992-ci il yanvarın 2-dən şəhərə elektrik enerjisinin verilməsi dayandırıldı. Azərbaycanla ancaq havaya yolu ilə, vertolyotlar vasitəsi lə əlaqə saxlanırdı. Axırıcı mülki vertolyot vanvarın 28-də

gəldi. Son dəfə fevralın 13-də hərbi vertolyot ərzəq və yana-
caq gətirdi. Ermənilər tərəfin-
dən edilən aramsız hücumlara,
Azərbaycan rəhbərliyinin Xoca-
linin taleyinə biganə münasibət-
tine baxmayaraq, əhali öz tarixi
Vətənini tərk etmək istəmirdi.
Şəhər mühəsirəde yaşayırırdı,
ancaq teslim olmurdı.

Xocalınlı aeroportun komendantı, milis kapitanı Əlif Hacıyevin rəhbərlik etdiyi və sərəncamında olan ancaq 1 "Alazan" tipli artilleriya qurğusu, 3 zirehli transportyor olan, yalnız atıcı silahlardan silahlanmış, Milli ordunun, XTMD-nin yerli özünü müdafiə dəstəsinin döyüşçülərindən ibarət 160 nəfərlik qüvvə qoruyurdu. Şəherin müdafiəçiləri ermənilərin bütün hücumlarını qətiyyətlə və mərdliklə dəf edirdilər. Məhz buna görə də əgər əvvəller ermənilər azərbaycanlıların yaşadıqları kəndləri işgal edərkən, əsasən piyadə bölməleri ilə kifayətlənirdilərsə, Xocalıya son hücum zamanı (fevralın 25-dən 26-sına keçən gecə) ilk dəfə artilleriyadan və zirehli texnikadan geniş və planlı istifadə etdilər.

1992-ci il fevralın 26-sı Azərbaycan tarixinə ən qanlı səhifələrindən biri kimi yazıldı. Fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri MDB-nin 366-cı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək daşıtdılar və yerli əhaliyə qarşı əsl genosid aktı törətdilər. Erməni yaraqlıları 366-cı alayın zabit və əsgərlərinin köməyile şəhəri tanklarla və digər zirehli texnika ilə mühasirəyə alıb, bu qədim diyarın dinc əhalisini kütlevi şəkildə qırmağa başladılar. Xocalının müdafiəçiləri sayca qat-qat üstün, yaxşı silahlanmış, tankların və digər zirehli texnikanın dəstəyi ilə hücuma keçən düşmənin qarşısını almaq üçün fədakarlıqla döyüsdülər və dinc əhalinin şəhərdən çıx'a bilməsinə şərait yaratdılar. Şəhərin müdafiəçiləri bu qeyri-berabər döyüşdə öz mövqelərindən geri çəkilmədilər, onlardan bir çoxu əsl qəhrəman kimi döyüşdə həlak oldu. Milis kapitanı Əlif Hacı-

ıak Səd. Milli Kapitan Cümhurbaşkanı
yev Xocalı aeroportunun müdafiəsində son nəfəsinə qədər vu-
ruşdu. Milli ordunun zabiti baş
leytenant Tofiq Hüseynov əhalini
Şəhərdən çıxardıqdan sonra
yenə döyüşə girdi. Patronu gur-
taran Tofiq Hüseynovu ayagından
yaralayan ermənilər ona
təslim olmayı təklif edirlər. An-
caq Tofiq sonuncu qumbara ilə
özünü öldürərək düşmənə tə-
slim olmadı. Səhərə qədər gedən
döyüşdə onlarda döyüşçümüz
qəhrəmancasına həlak oldu.
Bir neçə nəfər yaralı halda
düşmənə əsir düşdü. Ermənilər
yaralı döyüşü Faiq Əliməmmədova
nə qədər işgəncə ver-
sələr də, "Qarabağ sizindir"
sözlərini dedirde bilmədilər.
Faiq son nəfəsində də "Qara-
bağ da bizimdir, Xocalı da bizim
olaraq galacaq. Ermənilərin

nəinki Qarbağda, heç yerde vətənləri yoxdur" sözlərini demişdir. Araz adlı döyüşcünün ermənilərə sərt və möğrur cavabına görə derisini diri-dirisi soysalar da, igid döyüşü dediyindən dönmədi. Təəssüf ki, döyüşülerimizin qanı bahasına şəhərdən çıxmaga müvəffəq olan dinc əhalinin çox az hissəsi xillas ola bildi. Şəhərdən çıxanlar ermənilərin pusqlarına düşürdülər. Bu dəhşətli gecədə 613 nəfər öldürüldü, 1000 nəfərdən çox insan yaralandı, 1275 nəfər erməni əsirliyinə düşdü. Hətta həlak olanların meyidləri də təhqiqərə məruz qaldı.

366-ci alayın Xocalıda qanlı cinayət törədilməsində iştirakı dünya ictimaiyyətinə məlum olduqdan sonra MDB silahlı qüvvələrinin komandanlığı həmin alayın cinayətlərini ört-basdır etmək üçün onu münaqişə zonasından ve sonra isə Azərbaycandan təcili çıxarmağa məcbur oldu. Lakin alayın silah və texnikasının çox hissəsi ermənilərə saxlanıldı. Seyran Ohanyanın komandiri olduğu 2-ci tabor isə demək olar ki, tam həyətdə Xankəndidə qaldı.

Münaqişə zonasında cərəyan eden sonrakı hadisələr göstərdi ki, Xocalının işğalı ilə Ermənistan Azərbaycana qarşı genişmiqyaslı müharibənin ilk mərhələsinə qədəm qoydu. Xocalının işğalı Azerbaycanda onsuza da gərgin olan ictimai-siyasi vəziyyəti daha da gərginləşdirdi. Prezident Ayaz Mütləlibov

istefaya getməyə məcbur oldu. Azərbaycan Xalq Cəbhəsinin dövləti idarə məsələlərinə müdaxilə təsiri artdı. Bu isə cəmiyyətdə xaosə səbəb oldu. Yaranmış vəziyyətdən bacarıqla istifadə edən ermənilər 1992-ci ilin mayında Dağlıq Qarabağda azərbaycanlıların son dayağı - böyük strateji əhəmiyyəti olan Şuşa şəhərini işğal etdilər. Bir neçə gün sonra mayın 17-də Laçını işğal edən erməni silahlı dəstələr Ermenistanla Dağlıq Qarabağı quru yolu ilə birləşdirən, eni 20 km-ə qədər olan dəhliz yaratmağa müvəffəq olular.

Bu günler Xocalı faciəsinin 26-ci ildönümü tamam olur. Xocalı faciəsində həlak olanların xatirəsi hər bir Azərbaycan vətəndaşı üçün ezziz olmalıdır. Hər il fevralın 26-da bu dəhşətli faciəni yad edən hər bir azərbaycanlı ermənilərin vəhşiliyini unutmamalıdır. Lakin biz Xocalı faciəsini tarixi hadisə kimi yadda saxlamaqla kifayətlənməmeliyik. Xocalı faciəsi azərbaycanlıların qəlbinə qorxu, ermənilərin üstünlüyüne inam hissəri səpməməli, əksinə, qısaçılıq hissələrini alovlandırmalıdır. Biz yaddan çıxartmamalıq ki, o müdhiş gecədə həlak olan vətəndaşlarımızın, qocaların, qadınların, uşaqların, eśir düşmüş, alçaldıcı təhqirlərə məruz qalmış, namusu tapdalanmış qız-qəlinlərin qisasi həle alın-

mayıb. Ümmümmilli lider Heydər Əliyevin dediyi "Azerbaycan milləti aciz millet deyildir. Azerbaycan gənci erməni gəncindən aciz deyil, gücsüz, cəsəretsiz deyil, eksinə, azerbaycanlılar daha qüdrətli, güclü və cəsərətlidirlər. Ancaq bu insanı, bu gənci müharibə etməyə, silahdan istifadə etməyə öyrətmək lazımdır" fikirlər bir daha sübut edir ki, azerbaycanlılar, hər bir Azerbaycan vətəndaşı, hər bir Azerbaycan gənci düşməndən qisas almağa qadirdir. Düşməndən qisası isə ancaq döyüş meydanında almaq olar.

meydanında alıñan olar.

Azərbaycan torpaqlarının 20 faizi düşmən tərəfindən işgal edilib. Həmin torpaqların düşməndən azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında məqsəd-yönlü daxili və xarici siyaset aparılır. Bu siyaset Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəldilib. Cənab Prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, dövlətçiliyimizi qorumaq, torpaqlarımızı düşməndən azad etmek üçün Azərbaycanın güclü ordusu olmalıdır. Ordu quruculuğunu daim öz diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunu qarşıında hər an torpaqlarımızı azad etmek üçün hazır olmaq vəzifəsini qoymuşdur. Cənab Ali Baş Komandanı ermənistan-Azərbaycan münaqışesi haqqında danışarkən demişdir: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükenməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".

Hər bir hərbi qulluqcu dərk etməlidir ki, o, öz vəzifə borcunu vicdanla yerine yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dəslərində, təlimlərdə hərbi biliklərə dərindən yiylənənməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla özünü torpaqlarımızın azadlığı uğrunda gələcək döyüslərə hazırlayır. Xocalı faciəsində, eləcə də ermənilər tərəfindən törədilmiş digər cinayetlerde həlak olmuş, təhqir edilmiş soydaşlarımıızın qisasını ancaq Azərbaycanın ərazi bütövülüyünü bərabər etməklə almaq olar.

Aprel döyüşləri Azərbaycan Ordusunun təxribat törədən, dinc sakinləri hədəfə alan və azğın düşmənimiz ermənilər üzərində şanlı qəlebəsi kimi tarixə düşdü. 2016-cı ilin apreli Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağıni, cavanından, qocasından asılı olmayaraq, daim döyüşə hazır olduğunu göstərdi. Ermənistən hərbi-siyasi rejimi isə anladı ki, indiki Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil. Azərbaycan Ordusu istənilən zaman öz torpaqlarını azad etməyə qadirdir və Xocalıda törədilən soyqırımanın qisasını mütləq alacaq.

Müdafıə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi



Oazaxda Milli Qəhrəman Firuddin Isa oğlu Şamoyevin doğum günü münasibatla Şəhidlər xiyabanında anim mərasimi keçirilib.

Milli Qəhrəmanın ruhu na dua oxunduqdan sonra xiyabanda şəkli yüksəlmüş lövhə öününe tər qərəfillər düzülüb, əziz xatirəsi yad edilib.

Rayon icra hakimiyətinin başçısı Rəcəb Babashov çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, cəbhə bölgəsində yerləşən Qazax rayonu 285 şəhid verib. Onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüllər. Həmin qəhrə-

Qazaxda Milli Qəhrəman Firuddin Şamoyevin doğum günü qeyd olunub

manlardan biri de Firuddin Şamoyevdir. "Biz şəhidlərimizin doğum günlərini qeyd etmək həm onları yad etmiş olur, həm də Milli qəhrəmanlarımızı gənc nəsillərə tanıtdırıq. Çünkü gənc nəsil vətənpərvər ruhda böyümeli, öz Vətəni uğrunda canından keçən bacı və qardaşlarını tanımlı, onlarla qürur duymalıdır", - deyə icra hakimiyətinin başçısı bildirib.

Qeyd olunub ki, Firuddin Isa oğlu Şamoyev 1962-ci il fevralın 7-də Qazax şəhərində doğulub. Ermənilərin 1988-ci ildən başlanan əsasız ərazi iddiaları, onların törediyi qanlı cinayətlər Vətənin bütün qeyrəti oğulları kimi, Firuddini də hədsiz dərəcədə hiddətləndiririb. F.Şamoyev 1991-ci il iyunlun 8-də könüllülərdən ibarət dəstəyə yazılıb. O, "N" həbi hissəsinin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunub. Cəsur komandır Qazax rayonunun Bağanış Ayrım, Məzəm, Quşçu Ayrım və di-



ger kəndlərinin müdafiəsində dəfələrlə iştirak edib, düşmənin atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərib. 1992-ci il aprel ayının 13-ü Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüdə qəhrəmancasına həlak olub.

Elə həmin il Azərbaycan Respublikası Prezidentinin Fermanı ilə Şamoyev Firuddin Isa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

AZERTAC

Ordu və cəmiyyət

"Gələn il siz əsgər kimi sevindirəcəm"

Müəllim əməyinin nəticəsində cəmiyyət inkişaf edir, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar formalaşır. Bütün dövrlərdə müəllimlərə böyük hörmətlə yanaşılıb.

Ümummilli liderimiz Heydər Əliyev müəllim adını uca tutar, müəllimliyi bütün peşələrdən en şərflisi hesab edərdi. Ulu Öndər deyirdi: "Mən yer üzündə müəllimləndən yüksək ad tanımırıam. Hər birimizdə müəllimin hərəketlə qəlbini bir zərreciyi vardır. Məhz müəllim doğma yurdumuza sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səhrələ bize öyrətmış və öyrədir".

Nəsimi rayonunda yerləşən Milli Qəhrəman Abdulla Rəhimovun adını daşıyan 247 sayılı tam orta məktəbdə vətənpərvərlik mövzusundan yazılar hazırlanıyan zaman şəhid məzunun sinif rəhbəri olan Zemfira Fərmanova ilə səhbətləşdi.

Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın behəsini görəndə sevindiyi kimi, müəllim də öz yetirmələrinin xoş sorağına alanda ürəyi sevincdən dağa dönür. 48 ildir pedaqoji sahədə fəaliyyət göstəren Zemfira müəllim də ad-sən sahibi olan yetirmələri barədə ifti-



xar hissili dənişir, onların xoş xatirələri gözləri öündə canlandıraq nurlu cōhrəsində sanki günəş doğurdu. "Gələcəyimiz olan nəslin düzgün tərbiyə edilməsi hər bir müəllimdən pedaqoji ustalığı teləb edir. Çünkü uşaqların həyataya fərqli baxışları, nitqi mətbədə təşkil olunan tərbiyə əsasən formalaşır. Öyrədəcəyimiz elm, bilik, savad, həyata doğru-düzgün baxış, xoş əməller sayısında gələcəyimizin etibarlı təminatı olan nəsil formalaşır. Milli Qəhrəman Abdulla Rəhimov kimi Vətənini canından əziz bilən igidin müəllimi olmağım mənə qürur hissi yaşıdır. Şagirdlərimizlə daim Abdulla kimi igid, cəsur oğullarımızın Vətən, torpaq sevgisindən səhbatlər aparırıq. Biz müəllimlərin ən böyük xoşbəxtliyi təhsil verdiyimiz şagirdlərin Vətənə layıqlı vətəndaş olmalarıdır".

Gənclərimiz Vətən sevgisinin heç nə ilə müqayisədilməz dərəcədə böyükliyündən soz açan müəllim aprel döyüşlərinin xalqımızın qələbə inamını gücləndirdiyindən, gənclər

Yeni ili Şəmkir rayonun-

Leytenant
Günay TAĞİYEVA,
"Azərbaycan Ordusu",
foto
çavuş
Namiq PƏNAHOVUNDUR

Xəbərlər: hadisələr, faktlar

Suriya münaqişəsinin həllinə dair üçtərəfli danışıqların növbəti raundu İstanbulda keçiriləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışıği olub.



Dövlət başçıları Suriya böhranını müzakirə ediblər. Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya münaqişəsinin həllinə dair üçtərəfli danışıqlarının növbəti raundunun İstanbulda keçirilməsi qərara alınıb.

Xatırladaq ki, üç ölkə liderlərinin ilk sammiti Soçi şəhərində keçirilmişdi.

Yaponiya Pxenyanada keçirilən hərbi paradi təxribat adlandırıb



Yaponiya hökuməti Pxenyanada keçirilən hərbi paradi beynəlxalq təhlükəsizliyə qarşı təxribat hesab edir.

Bu barədə bəyanatla Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa fevralın 9-da keçirdiyi mətbuat konfransında bildirib.

"Bu hərbi texnikanın nümayişi regional və beynəlxalq təhlükəsizliyə qarşı açıq təxribatdır. Biz bununla barışmaq fikrində deyil", - deyə Y. Suqa vurgulayıb.

Baş katib, eyni zamanda, Seulun Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə gərginliyin aradan qaldırılmasına yönələn siyasetini də növbəti dəfə təqnid edib.

Y. Suqa deyib: "Pxenyanın təbəssüm diplomatiyasına inanmaq lazım deyil. Şimali Koreya qarşı beynəlxalq təzyiqlərə zərər yetirən hərəkətlərdən çəkinmək lazımdır".

Xatırladaq ki, KXDR paradda yeni nəsil "Xvason-15" qıtələrərə ballistik raketini də nümayiş etdirib.

Koreya yarımadası: Pxenyanada hərbi parad, Pxençanda Olimpiada

Pxençanda Qış Olimpiya Oyunlarının açılışına bir gün qalmış KXDR-in paytaxtı Pxenyanada hərbi parad keçirilib.



Bu barədə hələlik Cənubi Koreya hökuməti məlumat yayıb. Şimali Koreyanın rəsmi orqanları heç bir translyasiya aparmayıb, əvvəlki illərdən fərqli olaraq tədbirə xarici jurnalistlər dəvət edilməyib. Olimpiada ərefəsində hərbi güc nümayiş etdirməsinə görə beynəlxalq təqnidlərə məruz qalan resmi Pxenyan bunun sırf daxili məsələ olduğunu bildirir.

Bundan əvvəl 40 il ərzində Pxenyanada hərbi parad aprelin 25-də - dövlətin banisi Kim İl-Senin 1932-ci ildə ilk partizan dəstəsinin yaratmasının ildönümündə keçirildi. Odur ki, analitiklər paradın qabağa çəkilərkə Olimpiya Oyunları ərefəsində təşkil olunmasını siyasi motivlərlə əlaqələndirirler.

Xatırladaq ki, Pxençan-2018 Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək keçiriləcək.

Filippin Kanadadan hərbi helikopterlər alıb



Filippin və Kanada arasında Manilanın "Bell 412EP" tipli 16 hərbi helikopter alması barədə müqavilə imzalanıb.

Müqavilənin ümumi dəyəri 233 milyon dollardır.

Telekanalın yaydığı məlumatda bildirilir ki, Filippin hərbi hava qüvvələri həmin helikopterlərdən Yeni Xalq Ordusunun (Filippin Komunist Partiyasının silahlı qanadı) döyüşçülərinə və digər terror təşkilatlarına qarşı təhlükəsizlik tədbirləri zamanı istifadə edəcək.



Şaxtadı, sazaqdı. Bele ayamlarda onşuz da unudulmayan, unudulmayacaq bir gecənin şaxtasını, sazağını yenə canımızda hiss edirik. 26 il əvvəlin 26 fevral gecəsinin ilk dondurulan şaxtası ruhumuzu didişdirir. 26 ilde həmin gecə yeri-göyü qarğıyanların fəryadını, göz yaşları üreyinə axanların nələsini, təqəti tükənən qocaların təessüfə bükülü qəhərini eşidirik: "Siz gedin, məni özünüzə yük eləmeyin...". Halsiz qocaların qollarından yapışan qollar görürk. Baba ömrünü nəfəsi duylanan ölümün əlinənən alıddan sonra həmin gecə donmaya nəvelər indi babadilar, nəvelərinə uşaqlığında gecənin gece vaxtı aq qarda, göy buzda ölməndən necə can qurtardıqlarını dañışırlar. Nəvelər 26 il əvvəlin olmuşlarını bir az heyəcanla, bir az vahiməyle, bir az hidətə dinləyirlər. Dinləyə-dinləyə nələr düşünlərlər, nələr?! O düşüncələrin mahiyyətinin qisas olduğuna zərərcə şübhəm xoxdu. Qisas işğalın gözlərini ovmaqdı...

Həmin gecə ölməndən can qurtaran gəlinlər indi nənədi.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) mühəndisləri tərəfindən yarıdılmış mehsullar arasında snayper tüfəngləri xüsusi yer tutur. MSN tərəfindən istehsal olunan "Yalquzaq" snayper tüfəngi ilk NATO standartlarına cavab verən silah olaraq Azərbaycanın silah sənayesi tarixinə keçmişdir.

"Yalquzaq" snayper tüfənginin eksperimental nümunəsi Prezident İlham Əliyevin də iştirakı ilə keçirilən mərasimdə nümayiş etdirildi. Sonrakı dövrlərdə Türkiyədə İDEF-2013 və İDEF-2015, Malayziyada DSA-2014, Birləşmiş Ərəb Əmərliklərində İDEX-2015 və Azərbaycanda keçirilən ADEX-2014 və s. sərgilərdə MSN tərəfindən sərgiləndi və böyük maraq oytadı. Bəzi ölkələrin nümayəndələri silahın ixracatında maraqlı olduğunu bildirdilər.

7,62 X 51 (.308 Win) çaplı snayper tüfənginin atış məsafəsi 1000 metr, dərəğinin tutumu 10 patron, çəkisi 7,1 kq, atış tezliyi dəqiqliyə 10-15 atışdır. Ümumi uzunluğu 1170 mm, lüləsinin uzunluğu 660 mm, qundağı yüksəlmış vəziyyətdə silahın uzunluğu 950 mm olur. Qundağın sola qatlanması milli silahımızın əsas

Düşüncələr

Xocalım, ay Xocalım!...

26 il soyuq, şaxta-sazaq dərəni üzə vurmayan bu nənələrin tırnqısını dondura bilmir.

Biri deyir: közüm qar altda qaldı. Biri deyir: oğlum qar altda qaldı, qızım qar altda qaldı. Biri deyir: dodağımı yandırıran sözüm qar altda qaldı...

Bu səssiz hicqırıqlar Xocalıda ovunacaq, Xocalıda kəsəcək.

Həmin gecə Ağdamə üz tutanlardan 5-6 ana körpələriyle birləşdirilmişdir. Analardan biri ağlayan südəmər körpəsinin ağızını elləriyle qapayıb ki, ermənilər səsə gəlməsinlər. Körpənin ağartısı 5-6 ananın, 7-8 uşağın ölümüne səbəb olardı. Körpə keçinib. Ana hicqırı içinde "Balamı çölün düzündə qoymaramı!" - deyib, ciyəparasını özüyle Ağdamacan getirib. Orada bilib ki, körpəsi sağdı, nəfəsi özündədi; xanimanı dağılan ananın sevinci gözlərindən yaşı dərib...

O körpə sağdı? O gecə nefesini itirən, dan üzən yenidən doğulan o körpə, yəqin ki, özünü Xocalı faciəsinin yaşıdı bilir. Haqlıdı. Ölüm fidan bir ömüre qiymayıb... O körpə indi anadı. Yaşıdı olan həmin eyni heç zaman xatırlaya bilməyəcək - onda südəmər körpəydı. Ağrılar içinde eştidiklərini danişir balalarına. Bu illər ərzində həmin gecə ağızını qapayan əller-

dən öpəndə anasının göz yaşları üzəyini islədib: deyə bilməyib, deməyib ki, bu əllər səni boğmuşdu qızırmı...

26 il dan yeri söküller-sökülməz ermənilərin yaxınlaşdığını görən atanın yeri göye dikəldən, göy yere eləyən fəryadını eşidirik: "Bağışla qızırmı, bağışla". Əvvəl qızının, sonra özünün üzəyinə saplanan xəncərin sıvrılılığını köksümüzdə, üzəyimizin başında hiss edirik. Bu ata-baləni esir edə bilməyən düşmənlərin yanılı-yaxıldığını görürük.

26 ilde xarici jurnalistlərin yazdıqlarını yana-yana oxuyuruq:

Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər ("Sandi Tayms" qəzeti, London).

Coxları eybəcər hala salmışdır, körpə qızın ancaq başı qalmışdır ("Tayms" qəzeti, London).

Videokamera qulaqları keşilmiş uşaqları gösterdi. Bir qadının sıfətinin yansısı kəsilmişdir ("Izvestiya" qəzeti, Moskva).

Neçə 26 illər keçəcək, həmin gecənin dəhşətləri unudulmayacaq. Yaxın vaxtlarda torpaqlarımız işğaldan azad ediləcək. Cucuq Mərcanlı kimisi Xocalıya da yeni görkəmdə yeni yaşam veriləcək. Onda nənələr-babalar nəvelərinə Xocalı faciəsi haqqında Xocalıda danişacaqlar.

İllərdi göynərtiyle yazdığım "Xocalım, ay Xocalım!" şeiri ruhumun, ruhum göy üzünə can atan bu seirin can sirdəsidi. Şeirin son bəndi yaxın vaxtlarda Xocalıda yazılacaq - qalib Azərbaycan əsgərinin dalgalandıracağı bayrağın kölgəsində...

Ötən ilin bu vaxtlarıydı. Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqəbüdçüsü Abdulla Qurbanının ssenariyisə Xocalı soyqırımı haqqında kompazisiya hazırlarındı. "Xocalı soyqırımı" abidəsinin ətrafında gecə çəkilişləriydi. Xalq artisti ünlü xanəndə Alim Qasimovun yanıqlı oxuması ölüb-keçənləri yolundan eləyirdi. Bir nənənin bu ecazkar oxumaya qarışan hicqırığı qəlbimi qana döndərmişdi: "Son nəfəsimi Xocalıya təslim etməsəm, gorus od tutub yanar...". Təsadüfüydüm, duyumun təsiyidimi, hər nəyi idisə, Abdulla Qurbanının bu oxuma qüdrətində dediyi misraları gizildəyən yaralara məlhəm bilmışdım:

Sevgide qüdrət var..
Vətən sevgisi
Nisgili birləşliq itirəcəkdir.
Nənələr, babalar,
əsgər öğullar
sizi Xocalıya yetirəcəkdir...

Nənə Abdulla Qurbanının eziyi kimi bağırına basmağa tələsmişdi...

Bu inam - Azərbaycan əsgəri bizi Xocalıya yetirəcək! - gözlərimizin nuruna, üzəyimizin təpərinə dönmüşdü. Azərbaycan Ordusunun qüdrətini gördürük. 2016-ci ilin aprel döyuşlərini gördürük.

Bu inam indi daha dəməzdir.

**Rəşid HÜSEYNOV,
əməkdar jurnalist**

Herbi texnikalar, silahlar



özelliklərindən ki, sinfinən olan bəzi silahlarda bu funksiya mövcud deyil. Səla qatlanmanın əsas özəlliklərindən biri silahı daşınmanı asanlaşdırır. Silahın ön hissəsindəki iki ayaq, atəş zamanı titrəmənin qarşısını almaqla hədəfə olan atışın dəqiqliyini təmin edir. Atıcı ayaq üstə ikiayağı yüksəqləşdir. "Yalquzaq" snayper tüfəngində yerli mühəndisler tərəfindən tətbiq edilən texnologiyaya əsasən geriyyətəmə maksimum azalmışdır və məhz bu funksiya atıcıya ikinci atışın açılma zamanı əlavə şans verir.

50 dərəcə soyuq və isti-

də, yağılı, qarlı havada istismar etmək iqtidarından olan "Yalquzaq" snayper tüfəngi taktiki-texniki xüsusiyyətlərinə görə öz sinfindən olan Türkissi, Rusiya, Kanada, İngiltərə istehsalı olan snayper tüfəngləri ilə rəqabət aparmaq gücündə olduğunu və bəzi göstəricilərində üstün olduğunu vürgulayıblar. Zavod sınaqlarını tamamlayıb böyük uğur əldə edən "Yalquzaq" həmcinin dəqiqlik, həm də keyfiyyət cəhətdən bütün standartlara cavab verdi.

**Hazırladı:
leytenant
Fuad CƏFƏROV,
"Azərbaycan Ordusu"**

İdman

Taekvondo üzrə yiğmamız klublararası Avropa çempionatının ikinci günündə 10 medal qazanıb

İstanbulda keçirilən klublararası Avropa çempionatının ikinci günündə Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə milli yığma komandasının üzvləri uğurlu çıxış edərək 10 medal qazanıb.

Türkiyə Taekvondo Federasiyası və Avropa Taekvondo İttifaqı tərəfindən təşkil edilən qite çempionatında yığma komandanın idmançılarından oğlanlar arasında Cavad Ağayev (63 kq) və Taleh Süleymanov (73 kq), qızlardan Minayə Əkbərova (44 kq) və Sevda Pirseyidova (49 kq) qızıl medal qazanıblar.

Komandanın digər üzvlərindən Xanoğlan Kərimov (48 kq), Ayaz Qənbərli (51 kq) və Ofeliya Allahverdiyeva (42 kq) yalnız finalda möğlüb olaraq gümüş medala sahib olublular.

Nihad Abbasov (45 kq), Bəhrəz Quluzadə (48 kq) və Yaşar Məmmədli (51 kq) isə yarıçı yarımfinal mərhələsində başa vuraraq bürünc medala layiq görülübllər.

Futbol üzrə Azərbaycan yığması dördüncü final mərhələsində Portuqaliya millisi ilə qarşılaşır

Futbol üzrə Azərbaycan millisi Avropa çempionatının dördüncü final mərhələsində fevralın 6-da Portuqaliya yığması ilə qarşılaşır.

Sloveniyanın paytaxtı Lyublyanadakı "Stojice Arena"da keçirilən oyun rəqib komandanın 8:1 hesablı üstünlüyü ilə başa çatıb. Azərbaycan millisinin həyətində yeganə qolu Everton Kardoš vurub. Beləliklə, Portuqaliya yığması qite çempionatında yarıfinal mərhələsinə yüksəlib.

Oyunu Cerny Ondrej (Çexiya), Tomic Sasha (Xorvatiya) və Çetin Kamıldən (Türkiyə) ibarət hakimlər briqadası idarə edib.

Qeyd edək ki, millimiz qrup mərhələsində Fransa yığmasına 5:3 hesabı ilə qalib gələsə də, İspaniya komandasına 0:1 hesabı ilə möğlüb olub və qrupda ikinci yeri tutaraq dördüncü finala adımlaşdı.

Koreya Respublikasındaki Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib

Koreya Respublikasının Pşençan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarının Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Mərasimdə Azərbaycan yığmasının şef-demissionu Anar Bağırov, Gənclər və idman Nazirliyinin idman şöbəsinin müdürü Fərid Mansurov, Milli Olimpiya Komitəsinin nümayəndəsi Həsənağa Rzayev və digər şəxslər iştirak ediblər.

Fevralın 9-da keçiriləcək Olimpiyadanın açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın təmsilçisi Patrik Braxner yerinə yetirəcək. O, slalom və böyük slalom yarışlarında mübarizə aparan Atlet "Pşençan-2018"-ə lisenziyası müxtəlif yarışlarda topladığı xallar sayesində qazanıb. Koreya Respublikasında Qış Olimpiya Oyunları fevralın 25-də başa çatacaq.

Xatırladaq ki, ölkəmiz 1998-ci ildən bəri Qış olimpiyadalarında təmsil olunur.

**AZERTAC-in
materialları əsasında**

Gizir İsmayılov Orxan Saleh oğluna verilmiş gizirin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Müddətdən artıq həqiqi herbi xidmət herbi qulluqçusu kiçik cavuş Abbasov Xasay Habil oğluna 2016-ci ildə verilmiş vəsiqə itdiyi üçün etibarsız sayılır.

Baş redaktor
polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul kətip: (012) 510-71-98;
Məktublar şöbəsi: (012) 510-64-28.

Ünvanımız

Bakı şəhəri, akademik
Şəfaət Mehdiyev küçəsi 144,
"Qızıl Şərq" hərbi şəhərciyi

Növbətçi

leytenant
Günay TAĞIYEVA

Qəzetin hesabı

Nerimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həfədə iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində sohifolənər "Hərbi növriyyat" in mətbəsindən hazırlanır.
Təqdim edilən yaxalar müəllifliyi qaytarılır.
Qəzeti mod.gov.az saytından oxuya bilərsiniz.

Lisenziya № 361
Sifariş № 48
Nüsxə 3550